

Həmsöhbətimiz şairə Sara Selcandır.


- Bir ara ədəbi mühitdə çox aktiv idiniz. Son illərsə belə deyil.

- Deməzdim ki, ədəbiyyatdan uzağam. Əslində olduğum hər yerdə gözəlim ədəbiyyatlayam. Düzdür, son vaxtlar az yazıram, az dərc olunuram. Bunun əsas səbəbi isə analıq missiyam və müəllimlik fəaliyyətim ilə bağlıdır. Çalışıram ki yetişdirdiyim övladlarım-şagirdlərim layiqli vətəndaş kimi, hərtərəfli şəxsiyyət kimi yetişsinlər.

- Bizim mühitdə adətən xanım yazarlar ilk mərhələdə çox aktiv görünür. Sonrasa qeybə çekilir.

- Allahdan sonra ikinci yaradıcı Qadındır. Qeyb olmanın səbəblərindən biri də istedadın tükənməsi deyil, özünü ailəyə, işə həsr etməkdir. Yəni qadın tek özü üçün yaşamır, qayğıları çoxdur, bir sözlə qadının yükü ağırdır. Elə bu səbəbdən də kişi ya-

"Allahdan sonra ikinci yaradıcı Qadındır"



zarlar özünü daha uğurlu təsdiq edir. Bu cür deməyimə baxmayıñ, mən feminist deyiləm. Reallıqdan danışıram.

- Siz də hiss etmisinizsə, tək xanımlar arasında deyil, cəmiyyətdə şeirə olan həvəs, maraq azalıb. Sanki bir mərhələ idi, oldu keçdi.

- Ədəbi mühiti izləyirəm. Düzdür, bir neçə il öncəyə baxanda azalıb, amma yenə də uğurlu imzalar var, yaxşı şeirlər yazılır. Lakin əvvəlki kimi axın yoxdur. Bəlkə də belə yaxşıdır.

Az yazmaq və az dərc olunmağımın səbəbi analıq missiyamdır

- Hacıqabulda müəllimlik edirsiniz. Bakıdan uzaqda bir kənddə təhsil həyatı necə gedir?

- Cox maraqlıdır. Kənd həyatına, kənd uşaqlarına siz də bələdsiniz. Bu uşaqlar çox saf olur, onların arzuları özlərindən böyük olur. Bu balacaların arasında özümü xoşbəxt hiss edirəm. Çünkü müəllimlik də bir növ yaradıcılıqdır. Burda hazır reseptlə işləmək olmur. Uşaqlarla işləmək insanı saflaşdırır. Şagirdləri el-mə həvəsləndirdikcə, onlarla işlədikcə nikbinliyim artır, zövq alıram.

- Ədəbi mühitin bir sıra imzaları ilə onlayn görüşlər keçirsiniz. Bir növ canlı çətin görünən görüşləri onlayn təşkil etmək məktəbliyərə, region şagirdlərinə nələr qazandırır.

- Pandemiya dövründə bir çox tanınmış imzalarla görüşümüz oldu. Rəşad Məcid, Qəşəm Nəcəfzadə, Əjdər OL kimi ədəbiyyat adamları ilə görüşümüz oldu. Virtual dünyanın imkanlarından istifadə edərək şagirdlərimizin bu imza sahibləri ilə görüşməsi həqiqətən, bizim uşaqlar üçün hadisədir. Bir biləsiniz ki onlar bu görüşə necə həvəslə hazırlaşırlar. Bu, onların ədəbiyyata marağını artırır, mütaliye həvəsləndirir, daha da yaxşı oxumağa, sıradan biri olmamağa ruhlandırır. Mən həm də öz rayonumuzun şagirdlərini dünya azərbaycanlıları ilə, Kanadadakı Qarabağ məktəbi ilə, Türkiyədəki M.İbrahimov adına məktəblə, onların müəllim və şagirdləri ilə siz əlaqəsinə çalışıram. Şagirdlərimin azərbaycanlıq məfkurəsi ilə yetişməsinə can atıram. Bu amal uğrunda bir çox keçilməzləri asan etməyə çalışıram.

- Ləqəbiniz Selcandır. Adətən ləqəb kimi ata adını, soyadını götürürülər. Sizdəsə bir xanım adıdır. Hansısa özəl səbəbi var?

- Özümü dərk edəndən içimdə su kövrəkliyi hiss etmişəm. Xalq musiqimiz var: Sellər aparsın Saranı. Yəni Sara sellərindir. Dədə Qorqud dastanından da Selcanı çox sevirdim. Bu üç səbəb- içimdə su bəyazlığı, sellər aparan Sara və Selcan xatun doğmaliğinə görə Selcan imzasını seçdim. İlk şeirlərimdən biri də budur Sara Selcanın gelişini deyən

**Bu Saranı daş el aparır,
Axan Arpaçayı deyil,
Fələyin verdiyi açar,
Hayif,bəxt açarı deyil.**

**Bu Saranı daş el aparır,
Köməyə xan Çoban gəlir,
Aparır sellər Saranı,
Ağ sularda Selcan gəlir.**

- Adətən varlığımızı qorumaqdan danışırıq. Bəs, yoxluğunu qorumaq necə olur?

- Yoxluğunu qorumaq özümüzdən sonra qoyduğumuz izlə, qalan əməllərimizlə ola bilər. Həmişəki yerin görünür, xatırlanırsansa, deməli yoxluğunu qoruya bilirsən. -

- Siz daxil olmaqla dərdi şeirlərdə doğmalaşdırırıq. Bəzənsə o dərdi başqalarına belə qısqanırıq. Nədir şairlərdə bu mazoxizm?

- Şair özü-özüne əzab verəndir. O, dərdindən həzz alır. Onu əzizləyə-əzizləyə sözə qanadlandırır. Şəxsən məndə belədir. Yadıma gəlir, ilk dəfə 1999-cu ildə Azərbaycan jurnalında dərc olundum.

İlk dəfə şeirimin qonorarını alanda düşündüm ki bu, dərdimin puludur, alıram.

Mən o dərddən danışıram ki, şeiri işıqlandırır, ona ilahilik qatır. Şair deyəndə elə ağıla gələn dərd olur. İçində dünyanın, insanların dərdini çəkən dərvishənədir şair. Dərd şeirin fəlsəfi yüksündür, Şairlərin qol-boyun olduğu dərd adı dərd deyil. Füzuliye baxaq-Deyil bihüdə gər yağsa fələkdən başıma daşlar, Binasın tişəyi-ahimlə viran etdiğimdəndir".

Yaxud Seyid Əzim necə deyirdi,

**Olmasıdı qəmi- eşqin dili -viranımda,
Saxlamazdım onu bu izzət ilə yanımıda.**

Söhbətləşdi:
Emin Piri